

Qərib Məmmədov  
Azər Cəfərov  
Zemfira Mustafayeva

# ƏKİNÇİLİK və BİTKİÇİLİYİN ƏSASLARI

*qısa kurs*

## MÜNDƏRİCAT

Ön söz..... 7

### I HİSSƏ

#### ƏKİNÇİLİK VƏ BİTKİÇİLİYİN TARİXİ, ELMI-NƏZƏRİ VƏ PRAKTİKİ ASPEKTLƏRİ

<b>I FƏSİL.</b> Əkinçilik və bitkiçilik elmlərinin predmeti, tarixi və başqa elmlərlə əlaqəsi.....	11
§1. Elmi əkinçiliyin və bitkiçiliyin predmeti və başqa elmlərlə əlaqəsi.....	11
§2. Əkinçiliyin yaranması və onun tarixi-təsərrüfat formaları, Vavilovun bitkilərin mədəniləşdirilməsi mərkəzləri konsepsiyası.....	13
§ 3. Əkinçilik və bitkiçilik elmlərinin meydana gəlməsi və əsas tarixi inkişaf mərhələləri .....	16
§ 4. Əkinçilik və münbitliyin dünya üzrə yüksəlişi, kənd təsərrüfatında inkişaf tendensiyaları .....	41
<b>II FƏSİL.</b> Münbitlik haqqında təlim, münbitliyin formaları .....	48
§ 5. Torpaq mürəkkəb strukturlu maddi sistem kimi.....	48
§ 6. Münbitlik və onun formaları.....	53
§ 7. Münbitliyin tədqiqində sistem yanaşma və münbitliyin aqroekoloji modellərinin tərtibi .....	59
<b>III FƏSİL.</b> Əkinçilik və bitkiçiliyin elmi əsasları .....	66
§ 8. Vegetasiya amilləri və onların əkinçilikdə tənzimlənməsi ...	66
§ 9. Əkinçiliyin qanunları .....	100
<b>II HİSSƏ</b> <b>ƏKİNÇİLİK</b>	
<b>IV FƏSİL.</b> Müasir əkinçiliyin strukturu .....	107
§10. Müasir əkinçilik sistemlərində əsas həlqələr .....	107
§11. Məhsuldarlığın programlaşdırılması.....	112

<b>V FƏSİL.</b> Torpaqların meliorasiyası.....	116
§ 12. Meliorasiyanın Azərbaycanda qısa tarixi.....	116
§ 13. Meliorasiyanın növləri.....	119
§ 14. Suvarma və onun növləri.....	122
<b>VI FƏSİL.</b> Alaq otları və onlarla mübarizə .....	126
§ 15. Alaq otlarının vurduğu ziyan .....	126
§ 16. Alaq otlarının təsnifatı .....	128
§ 17. Alaq otları ilə mübarizə tədbirləri .....	130
<b>VII FƏSİL.</b> Zərərvericilər, xəstəliklər və onlarla mübarizə .....	133
§ 18. Zərərvericilərin və xəstəliklərin təsnifatı.....	133
§ 19. Zərərvericilər və xəstəliklərlə mübarizə tədbirləri.....	135
<b>VIII FƏSİL.</b> Əkin dövriyyəsi .....	138
§ 20. Monokultura haqqında anlayış və müxtəlif bitkilərin ona münasibəti .....	138
§ 21. Əkin dövriyyələrinin təsnifatı və onların qurulmasının əsas prinsipləri .....	139
<b>IX FƏSİL.</b> Torpağınbecərilmə qaydaları.....	144
§ 22. Torpağınbecərilmə məsələləri və onun nəzəri əsasları ..	144
§ 23. Becərmədə texnoloji proseslər .....	146
§ 24. Şum və torpağınbecərilmə üsulları .....	147
§ 25. Torpağın yetişkənliyi və onun aqronomik əhəmiyyəti.....	151
<b>X FƏSİL.</b> Gübrələr .....	153
§ 26. Qida sahəsi və bitkilərin torpaqdan qidalanma mexanizmi .....	153
§ 27. Mineral gübrələr .....	155
§ 28. Mikrogübərlər .....	159
§ 29. Üzvi gübrələr .....	160
§ 30. Yaşıl gübrələr .....	162
§ 31. Bakterial gübrələr .....	163
§ 32. Gübrələrin verilmə üsulları .....	164
§ 33. Mineral gübrələrdən istifadənin ekoetik problemləri.....	165
<b>XI FƏSİL.</b> Kənd təsərrüfatı bitkilərinin toxumları və səpin .....	171
§ 34. Toxum və toxumluq materialının keyfiyyətinin əhəmiyyəti.....	171
§ 35. Toxumların səpin keyfiyyəti .....	172

§ 36. Toxumların səpinə hazırlanması.....	177
§ 37. Səpin .....	179

<b>XII FƏSİL.</b> Kənd təsərrüfatı bitkiləri əkinlərinə qulluq edilməsi ..	183
§ 38. Ümumi məsələlər .....	183
§ 39. Payızlıq bitkilərə qulluq qaydaları .....	184
§ 40. Yazlıq bitkilərə qulluq qaydaları .....	186

<b>XIII FƏSİL.</b> Əkinçilik sistemləri .....	188
§ 41. Əkinçilik sisteminin mahiyyəti .....	188
§ 42. Primitiv əkinçilik sistemləri .....	189
§ 43. Ekstensiv əkinçilik sistemləri .....	191
§ 44. Keçid əkinçilik sistemləri .....	192
§ 45. İntensiv əkinçilik sistemləri .....	194
§ 46. Ekoloji əkinçilik sistemləri .....	196

### III HİSSƏ BİTKİÇİLİK

<b>XIV FƏSİL.</b> Tarlaçılıq .....	199
§ 47. Tarla bitkilərinin təsnifatı .....	199
§ 48. Dənli və dənli-paxlahı bitkilərin qısa səciyyəsi .....	201
§ 49. Payızlıq dənli bitkilərin bioloji və aqroekoloji xüsusiyyətləri .....	202
§ 50. Payızlıq dənli bitkilərin aqrotexnikası .....	206
§ 51. Yazlıq dənli bitkilərin bioloji və aqroekoloji xüsusiyyətləri .....	213
§ 52. Yazlıq dənli bitkilərin aqrotexnikası .....	218
§ 53. Dənli-paxlahı bitkilərin bioloji və aqroekoloji xüsusiyyətləri .....	220
§ 54. Dənli-paxlahı bitkilərin aqrotexnikası .....	223
<b>XV FƏSİL.</b> Kökümeyvəli və köküyumrulu bitkilər .....	227
§ 55. Yemlik kökümeyvəli bitkilərin (şəker çuğunduru) bioloji və aqroekoloji xüsusiyyətləri .....	227
§ 56. Kökümeyvəli bitkilərin (şəker çuğunduru) aqrotexnikası .....	230
§ 57. Köküyumru bitkilərin (kartofun) bioloji və aqroekoloji xüsusiyyətləri .....	231
§ 58. Kartofun aqrotexnikası .....	233

<b>XVI FƏSİL.</b> Lifli bitkilər.....	239
§ 59. Lifli bitkilərin (pambığın) bioloji və aqroekoloji xüsusiyyətləri.....	239
§ 60. Pambığın aqrotexnikası.....	242
<b>XVII FƏSİL.</b> Yağverən bitkilər .....	246
§ 61. Yağverən bitkilərin bioloji və aqroekoloji xüsusiyyətləri.....	246
§ 62. Yağverən bitkilərin aqrotexnikası.....	249
<b>XVIII FƏSİL.</b> Tərəvəzçilik.....	251
§ 63. Tərəvəzçilik və onun təsərrüfat əhəmiyyəti .....	251
§ 64. Tərəvəz bitkilərinin kimyəvi tərkibi .....	253
§ 65. Tərəvəz bitkilərinin təsnifikasi .....	258
§ 66. Kökümeyvəli tərəvəz bitkilərinin bioloji və aqroekoloji xüsusiyyətləri.....	260
§ 67. Kökümeyvəli tərəvəz bitkilərinin aqrotexnikası .....	263
§ 68. Meyvəli tərəvez bitkilərinin bioloji və aqroekoloji xüsusiyyətləri.....	267
§ 69. Meyvəli tərəvez bitkilərin aqrotexnikası.....	273
§ 70. Kələmin bioloji və aqroekoloji xüsusiyyətləri .....	278
§ 71. Kələmin aqrotexnikası .....	281
§ 72. Soğanaqlı bitkilərin bioloji və aqroekoloji xüsusiyyətləri .....	286
§ 73. Soğanaqlı bitkilərin aqrotexnikası .....	290
<b>XIX FƏSİL.</b> Bostançılıq .....	294
§ 74. Bostançılıq və onun təsərrüfat əhəmiyyəti .....	294
§ 75. Bostan bitkilərinin bioloji və aqroekoloji xüsusiyyətləri ...	295
§ 76. Bostan bitkilərinin aqrotexnikası .....	298
<b>XX FƏSİL.</b> Çəməncilik .....	301
§ 77. Əkmə (mədəni) otaqların yaradılması .....	301
Ədəbiyyat siyahısı.....	307
Əlavələr.....	311